



... Atası Teymur Allahverdi oğlu Bağırov əslən Qubadlıdır. Atası Allahverdi kişi 1918-ci ildə Qubadlıda erməni müsəlman davasında döyüşürmüştər. Həyat yoldaşı da onunla birgə olduğundan "Allahverdini qoyub gedə bilmərəm" - deyib, Teymuru həvalə edib öz qardaşlarına...

Baba Allahverdiyən nəvə Allahverdiyə...

Pirverdi dayıları beş yaşılı Teymuru və onun Sayalı adlı balaca bacısını hərəsini xurcunun bir gözünə qoyub, at belində getirib Ağdamaya. Uşaqları Ağdamda qohumlara tapşırıb geri qayıdan Pirverdi kişi görüb ki, Qubadlıda uşaqların ata-anası şəhid olub. İkisini də Eyyazlı kendində məşədə dəfn edib.

Bu, baba Allahverdi Bağırovun taleyi və sonu...

İndi səhəbet açacağımız qəhrəman isə nəvə Allahverdi Bağırovudur. Düşmən hamimizi, yəni həm də bu ocağa nəsilbənsəl qənim kəsilib. 100 il-lərlə çəkmış onların qovğasıni və babalar yaşadığını, nəvələr də yaşayıb...

Qolunu qatlamaq mümkün olmayan oğul...

Teymur Bağırov Ağdamda böyüyüb. Ağdamda onun kimi kökük gələn Zümrüd adlı Şuşalı qızla ailə qurub. Ailəsində 10 uşaq olub, 7 qız, üç oğlan...

Əzəl çətinlikləri olsa da, sonra həyatları qaydasına düşüb. Ağdamda səkkizotaqlı böyük evləri varmış. Teymur kişi Ağdamda xeyirxahlığı ilə ad çıxarıb, yixılanı qaldıran, el tutan adam olub.

Allahverdi altı qızdan sonra dünyaya gələn, əzizlənən oğul idi. Atası ikinci Dünya mühərbiyəndən qayıdan sonra 1946-ci il aprelin 22-də doğulub Allahverdi. Hər il onun adına qurban kəsiliyər. Bacıları əhd etdikləri kimi, qurbanlığı qohum-qonşuya ayaqyalın paylaymışlar. Özündən sonra daha iki qardaşı və iki bacısı olub.

Teymur kişi davadan qayidəndən sonra Ağdam kolxoz bazارında qəssab işləyirmiş. Hər il ailədə yalnız Allahverdiyi ad günü qeyd olunurdu. Bacısı Almaz Bağırova danışır ki, ancaq Allahverdiyi qiymətləne isə alırdı: "Hamımız üçün de ele id, ele qəbul olunmuşdur. Bir dəfə Ağdamda zəlzələ oldu. Oyandım ki, anam Allahverdiyi çağırıb ki, dur qaç çöle, zəlzelədir. Həç birimizi səslemir. Ancaq onu xilas etməyə çalışır: "Ədə, anan ölsün, dur qaç çöle. Hər kəlməsinin başı ona "anan ölsün" idi".

Almaz xanım deyir hamimiz Allahverdiyi qoruyurdı. Kimse ona bir söz deməsin, döyməsin: "Hardasa 7-8-ci sınıflarda oxuyanda Allahverdi qolunu qatlamaq mümkün olmayan bir oğul oldu, sarışın, hündür. Bir gün bacımızın "paltarbiçdisi" (Qarabağda qız toyu) idi, kimse gəldi dedi ki, 5 nömrəli məktəbin qabağında 10-15 nəfər birdən Allahverdiyi üstüne düşüb. Hamimizdən qabaq o "paltarbiçdisi" olan bacım qəçdi. Anam dizinə vurdu ki, vay, bu qız hara qəçir, biabır olduq. Getdi, güle-güle qayıtdı dedi ki, biri də qəddini aça bilmədi, Allahverdi cəld tərəpənib təkbəsına hamisinin cavabını verdi. Həyati bo-

Qarabağın Aslanı

Milli Qəhrəman Allahverdi Bağırovun məzəri
qalib Ağdamın yeni ziyarətgahlarından birinə çevrilib

yu Allahverdi bir düyməsi qırılmış, harasına zədələnmiş gelmedi. Sözü də böyük idi, tez-tez davaya düşdü. Həç kim onu sindra bilmədi".

Yüngül atletikadan voleybola, oradan da futbola...

Allahverdinin 20 yaşı olan da anası 51 yaşında dünyasını dəyişib. Qadının tabutunu həyətin ortasında vidalaşmaq üçün qoyanda Allahverdi çöl

1981-ci il dekabrın 13-dən 16-na qədər üç gün Allahverdiye toy çalınıb. Qonşu kənddən Valide adlı qızla evlənib. 1988-ci ildə Qarabağ müharibəsi başlayanda Allahverdi Bağırov restoran işlədirdi.

1988-ci ilin 25 fevralında Bəxtiyarla Əlini Əsgəranda ermənilər qətlə yetirdikləri gündən Allahverdi ilə Eldar Bağırovların missiyaları dəyişir. Onların dəfnini, ailələrinə yardımın hamisini Eldar təşkil edir. Gecələr gənclər yığışib Ağdamı mühafizə edirdilər, növbə çəkirdilər. Qonşu rayonlardan da silah-sursat yığıb gətirirdilər Allahverdinin restoranına. Eldar da et dükənini buraxmışdı, qardaşlar bütün sahələr kimi ancaq Ağdamın müdafiəsinin qeydine qalırdılar.

Düşmən bunları bilib Eldarın başına pul mükafatı qoyur.



*Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı
Zümrüd Bağırova və Dövlət Sərhəd Xidmətinin
tibb xidməti kapitanı Aynur Bağırova ataları
Milli Qəhrəman Allahverdi Bağırovun məzəri başında*

darvazadan anasının tabutuna qədər dizin-dizin iməkleyib. Uzun müddət Allahverdiyi anasının məzarından ayırmak olmurdı. Gecələr də gedib onuna "söhbətləşərmiş"...

Anadan sonra uşaqlar Almaz bacılarının ümidine qalib. Onlara həm ana olub, həm bacı.

Allahverdi yüngül atletika ilə məşşələdi. Sonra bir müddət voleybol oynayıb, nəhayət də keçib futbola. Bir gün qonşu kəndin gəncləri ilə dava düşüb. Arada Allahverdi də olub. Onun zərbələrindən 10-11 nəfər xəstəxanaya düşüb. Kəndin camaati bilənde ki, onları Allahverdi yaralayıb, şikayətləri尼 götürüb geri. Deyiblər ki, biz hamımız Teymur əminin oğlu olsun deyə, onunla bərabər qurban deyən adamlarıq, indi həmin oğuldandan necə şikayətçi ola bilərik. Bacısı deyir evdə çox sakit idi, mehriban, üreyiyumşaq: "Səsi çıxmazdı, yüksəkdən danışmadı. O qədər kövək idi, balaca bacımızın ağlamağına dözməzdı".

Analardan beş il sonra ataları da rəhmətə gedir. O zaman Allahverdi peşəkar idmanla məşğul olurdu. Qiysi təhsil alırdı. Əsgərlərdən qayıdan qardaşı Eldar atasının ət dükənnini işlədirdi. Allahverdi evə çörək belə almazmış, elə vərdişi olmayıb. Ancaq evlənəndən sonra qardaşı Eldar onu yavaşayaş evdarlığa cəlb edib, dükan-bazara getməyi, alış-verişini öyrədib.

Allahverdinin üç gün, üç gecəlik toyu

Qardaşların üçü də gec evlənib, 30 yaşları keçəndən sonra. Allahverdi gec evləndiyi üçün onlar da onun qarşısına keçməyiblər.

Qubadlı, Laçın rayonları da silah-sursat üçün Eldara müräciət edirdilər. Şuşa pomidor yekşiklərinin altında silah daşıdırırmış.

İlk batalyon

1991-ci ilin 1 oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri Allahverdi və qardaşı Eldar Bağırovun komandirliliyi altında yaradılıb. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845 nömrəli Ağdam Ərazi Özünü müdafiə taboru idi. 760 nəfərlik olan batalyon "Vətən oğulları" adlanırdı.

Eldar Bağırov millət vekili seçiləndən sonra Qarabağda bəzi ermənilər yaşayan kəndlərin erməni ehalisi sənəd imzaladılar ki, biz Azərbaycan vətəndaşlığını istəyirik. Sənədlər Eldar Bağırovda olub, Ayaz Mütəllimova verməli idi. Axşam parlamentdən eve qayıdanda Bakıda bacısığının evlərinin qarşısında Eldar Bağırovu gülləyib, üstündəki sənədi götürürərler. İndi qədər də qatıl tapılmayıb...

Qardaşı Eldarın ölümündən sonra Allahverdi Bağırov batalyonu rəhbərliyi də özü edirdi...

1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlilik etdiyi tabor Naxçıvanik kənddənə işğalçıların bütün canlı qüvvəsini və texnikasını darmadağın edir. 150 döyüşü ilə Əsgəran qalasına qədər irəliliyib, Pircamal kəndindəki bütün yüksəkklikləri tuturlar. Kətük kəndi ilə üzbüz mövqe qurulmuşdu. Bu əməliyyatları həyata keçirib, erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazımlı olmuşdu.

Allahverdi Bağırovun qəhrəmanlıqları saya-hesaba gəlməz. Ən böyük hərbi uğuru isə 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olur, onun dəstəsi 100 erməni əsgərini məhv edir, 10 düşməni əsir götürür. Sonradan həmin əsirleri bizim erməni əsirliyində olanlarımıza dəyişirdilər.

Xocalı deyəndə Allahverdi Bağırov ilk yada düşənlərdir. Çünkü xocalılılarının əsirlikdən xilas olunmasında, yaralıların yerləşdirilməsində, soyqırıma məruz qalanların dəfn edilməsində Allahverdi böyük əmək sərf edib. Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlinən xilas edib. Həmin Vitali Alıhəverdi ilə birgə vaxtılı Ağdamda futbolda oynayıblar.

1992-ci il iyunun 12-də döyüş mövqeyində olduğu Naxçıvanikdən facili Ağdamaya çağırılan Allahverdi Bağırovun olduğu maşın minaya düşür. Maşında olan 7 nəfərdən üçü həlak olur. Allahverdi Bağırov, sürücü, bir de Nizami adlı həkim...

Şəhid olanda Allahverdiyi cəmi 46 yaşı vardi. Bir oğul, iki qız atası idi. Tez-tez övladlarını bacısı Almaza təşəffürat etdi, "mənə bir şey olsa, ona sığının" - deyirmiş. Oğlu Elşən də Allahverdi ilə birlikdə düşmənə qarşı döyüşürdü. Qızları isə in-di Allahverdi Bağırovun davamçılarıdır - hər ikisi hərbi rütbə daşıyır.

Onun üçün qazılan məzarda Cingiz Mustafayev dəfn olunub

Allahverdi Bağırov üçün Bakıdakı Şəhidlər xiyabanında qəbir qazılır. Ailəsi onun Ağdam Şəhidlər xiyabanında qardaşı Eldar Bağırovun yanında dəfn edilməsini istəyir.

Bakıdakı Şəhidlər xiyabanda Allahverdi Bağırov üçün qazılan qəbirdə isə ondan bir neçə gün sonra həlak olan Azərbaycanın Milli Qəhrəmanı Cingiz Mustafayev dəfn edilib.

Allahverdi Bağırova vəfatından sonra, 1993-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. 1998-ci ildə isə "Qızıl ulduz" medalı ilə təltif olunub.

Allahverdi Bağırov şəhid olandan bir il sonra, 1993-cü ildə Ağdam işğala məruz qalır. 27 ildən sonra isə Azərbaycan ordusuna Ali Baş Komandanın rəhbərliyi ilə Ağdamı və bütün Qarabağı işğaldən azad edir.

Mənfur düşmən o torpaqlarda daş üstə daş qoymayıb, məzarlıqları belə yerləyeksən edib. Eldar Bağırovun və yüzlərlə qəhrəman şəhidin məzarının yeri belə bilinmir. Allahverdi Bağırovun dağıdılmış məzarının yerini qızları hansısa nişanından tanıayıb müəyən ediblər.

Azad edilən Ağdamda səfər edən rəsmilər, xaricilər, jurnalistlər, ictimaiyyət nümayəndələri də eksərən yollarını bu məzara salırlar. Milli Qəhrəman Allahverdi Bağırovun məzəri artıq qalib Ağdamın yeni ziyarətgahlarından birinə çevrilib.

Bu gün onun məzarının başında Azərbaycan bayrağı dalgalanır, ruhu şaddır. Qarabağ上千ında şəhid gedənlərin, Qarabağda ruhu didərgin düşməş bütün rəhmətləklərin ruhu şad, məkanı Qarabağ olsun...

Ramilə QURBANLI,
"Azərbaycan"